

Asif Rəşad oğlu NİFTƏLİYEV
Azərbaycan Kooperasiya Universitetinin doktorantı,

REGIONAL SƏVİYYƏDƏ MALİYYƏ-İNVESTİSİYA MEXANİZMLƏRİNİN ROLUNUN QIYMƏTLƏNDİRİLMƏSİ

Xülasə

Tədqiqatın məqsədi – regional səviyyədə maliyyə-investisiya mexanizmlərinin rolunun qiymətləndirilməsindən ibarətdir. Regional səviyyədə iqtisadi inkişaf proseslərində maliyyə-investisiya mexanizmlərinin rolu verilmişdir. Maliyyə-investisiya mexanizmlərinin səmərəli təşkil edilməsinin vacibliyi əsaslandırılmışdır. Regionların resurslarından məhsuldar istifadə olunmasında maliyyə-investisiya alətlərinin işləkliyi vacib şərtlərdən biri kimi göstərilmişdir. Yeni çağırışlara uyğun olaraq regionlarda maliyyə-investisiya mexanizmlərinin rolunun obyektiv qiymətləndirilməsi üçün təkliflər verilmişdir.

Tədqiqatın metodu formasında məlum metodlardan bir qrupu – təhlil, sintez, müqayisə və ümumiləşdirmə metodları götürülmüşdür. Bunlarla bərabər, regionlarda iqtisadi inkişafın təmin olunmasında maliyyə-investisiya mexanizmlərinin rolunun qiymətləndirilməsinə dair müxtəlif alimlər elmi əsərlərinə istinad olunmuşdur.

Tədqiqatın nəticələri – kimi, ilk növbədə alınmış elmi-praktiki müddəalardan regionlarda iqtisadi fəallığın artırılmasında maliyyə-investisiya mexanizmlərinin rolunun qiymətləndirilməsi metodikasının hazırlanmasında istifadə etmək faydalı hesab oluna bilər.

Açar sözlər: regionlar, regional iqtisadi inkişaf problemləri, regional prioritetlər, maliyyə-investisiya mexanizmləri, qiymətləndirmə, maliyyə-investisiya mexanizmlərinin qiymətləndirilməsi.

UOT: 338.47:656.02

JEL: R10; E22; Q14; P33

DOI: <https://doi.org/1054414/NOOZ7179>

Giriş

Regionların inkişafı çoxölçülü prosesdir və adətən müxtəlif sosial və iqtisadi məqsədlərin birləşməsi nöqtəyi-nəzərindən baxılır. Bu prosesə istehsalın və gəlirlərin artımı, cəmiyyətin institusional, sosial və inzibati strukturlarında, ictimai şüurda, adət-ənənələrdə, vərdislərdə dəyişikliklər və s. daxildir. Regionun inkişafının mahiyyətini tam açmaq üçün bu prosesin nə olduğu barədə təsəvvürə malik olmaq lazımdır [1, s. 138]. Regionların inkişafı ölkənin regional siyasətinin əsas məqsədlərindən biridir, bu prosesdə mütəxəssislər ayrı-ayrı bölgələr kontekstində və bütövlükdə dövlət üçün etibarlı və dolğun məlumatı öyrənə bilirlər [2, s.68]. Regionun inkişafı iqtisadi inkişafdan asılıdır, iqtisadi fəallığı inkişaf etdirməklə əhalinin rifah səviyyəsini yüksəltmək mümkündür ki, bu da sosial-iqtisadi siyasətin adekvatlığını şərtləndirir. Təhsilin, qidalanmanın, səhiyyənin, ətraf mühitin yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması,

mədəni həyatın zənginləşdirilməsi və yoxsulluğun azaldılması regionun inkişafının məqsədlərindəndir.

Regionların inkişafı kəmiyyət artımından daha çox gəlirlərin artmasına, əhalinin sağlamlığının yaxşılaşmasına və təhsil səviyyəsini yüksəltməsinə əsaslanan regionlardakı keyfiyyət dəyişiklikləri ilə bağlıdır. Bu gün regionun inkişafı əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan müxtəlif tədbirlər sistemidir ki, bu da regional hakimiyyət orqanlarının qarşısında duran prioritet vəzifədir [3, s. 834]. Regionun inkişafın məqsədlərinə nail olunması onun maliyyə-investisiya mexanizmlərinin tətbiqi səviyyəsindən xeyli dərəcədə asılıdır. Belə mexanizmlərin tətbiqi regionların maliyyə-investisiya imkanlarının genişlənməsi baxımından böyük önəm daşıyır. Regionların maliyyə-investisiya imkanlarının genişləndirilməsi onların maliyyələşdirilməsi baxımından böyük önəm daşıyır. Regionların inkişafına nail

olunmasında onların maliyyə-investisiya potensialı və həmin potensialdan səmərəli istifadəsinə imkan verən siyasətin mövcudluğu son dərəcə vacibdir. Odur ki, investisiyaların regional iqtisadiyyata cəlb edilməsi baxımından regionlar üzrə uğurlu maliyyə-investisiya siyasətinin reallaşdırılması vacib məsələlərindəndir. Maliyyə-investisiya siyasətinin məqsədlərinin reallaşdırılması baxımından cəlb edilmiş investisiyaların həcmi ilə yanaşı, onların səmərəli yerləşdirilməsi və düzgün bölüşdürülməsi böyük önəm daşıyır [4, s.20].

Regionlarda maliyyə-investisiya mexanizmlərinin rolunun qiymətləndirilməsinin tədqiqi

Maliyyələşdirmə prosesinin təşkili və dinamika regional iqtisadi, investisiya və innovasiya siyasətləri ilə bağlıdır. Regional iqtisadi siyasətə bir-biri ilə əlaqəli, müstəqil statusa malik olan və yalnız regional xüsusiyyətlər əsasında tənzimlənən iqtisadi, sosial, demoqrafik, ekoloji, innovasiya və investisiya siyasətləri daxildir. Regional investisiya siyasəti milli investisiya və innovasiya siyasətinin tərkib hissəsi olmaqla elmi-metodoloji əsaslılığı, meyarların balanslaşdırılmış seçimini və mərhələli inkişafı nəzərdə tutur. Dövlətin səmərəli investisiya siyasətinin formalaşdırılması və reallaşdırılması, ilk növbə, investisiya fəaliyyətini məhdudlaşdıran bütün səbəblərin düzgün müəyyənəndirilməsini, onların hər birinin aradan qaldırılması məqsədilə zəruri hesab olunan alətlərin düzgün seçilməsini nəzərdə tutur. Belə siyasət alətləri müxtəlif ölkələrdə və iqtisadiyyatın müxtəlif sektorlarında fərqli nəticələr verə bilər və onların təsirləri zamanla və vəziyyətlər dəyişdikcə dəyişir [5, s.27].

Regional və yerli hakimiyyət orqanları müxtəlif tədbirlərlə regionda investisiya fəallığının yüksəldilməsi təmin edilə bilər. Habelə, həmin orqanlar regionun investisiya cəlbədiciyi ilə bağlı təkliflərin hazırlanmasında proqram-məqsədli metodun tətbiqinə üstünlük verilməlidir. Bu, investisiyaların prioritet sahələrinin seçilməsi mexanizmlərinin formalaşdırılmasında önəmli addım ola bilər. Regionda investisiya fəaliyyətinin inkişafı baxımından ən önəmli istiqamətlərdən biri də mövcud

sosial infrastruktur obyektlərinin yenidən qurulması və yenilərinin tikintisidir. İnvestisiya sektorunun inkişafı sahəsində tədqiqatların yerilənməsi bu sahədə dövlət orqanlarının fəaliyyətinin intensivləşdirilməsini, investisiya resurslarının artırılması imkanlarının və investisiya fəaliyyətinə mənfi təsir göstərən bütün mümkün amillərin təhlilini nəzərdə tutur. Belə amilləri, fikrimizcə, iki növə bölmək olar. Birinci növə milli amillər daxildir: ölkədə investorların hüquqlarının müdafiəsinin kifayət qədər olmaması, dəqiq müəyyənəndirilmiş və təmin edilmiş dövlət zəmanətlərinin olmaması və s. daxildir. İkinci növə ölkədaxili amillər aiddir: ayrı-ayrı rayonlara, bələdiyyələrə, sənaye müəssisələrinə xas olan spesifik problemlər, müəssisələrin öz vəsaitlərini əsas kapitalla yatırmaq istəməməsi, onları müxtəlif maliyyə məhsullarına yerləşdirməyə üstünlük verməsi ilə bağlı meyillər və s. Bütün regionlar üçün ümumi problem dövlət orqanları tərəfindən fərdi investisiya layihələri ilə bağlı qərarların qəbulu üçün strukturlaşdırılmış hədəflərin olmamasıdır. Regionların inkişafı maliyyələşdirilən investisiya proqram və layihələrindən xeyli dərəcədə asılıdır. Maliyyələşdirilən investisiya proqram və layihələri demək olar ki, həmişə riskli fəaliyyətdir. Layihələrin səmərəli icrasına çox vaxt qeyri-kamil qanunvericilik bazası və əlverişsiz investisiya mühiti kimi obyektiv səbəblər mane olur. Dövlət investisiya fəaliyyətini qanunvericiliklə, dövlət planlaşdırması, proqramlaşdırma, dövlət investisiyaları, subsidiyalar, güzəştlər, kreditlər, sosial və iqtisadi proqramların reallaşdırılması yolu ilə tənzimləyir [6, s. 8].

Dövlət investisiyaları vergilər, dövlət müəssisələrindən əldə edilən mənfəət, pul vəsaitlərinin yaradılması və ya daxili və xarici dövlət kreditlərinin verilməsi hesabına maliyyələşdirilir. Milli iqtisadiyyatın bütün sahələrində yeni yaradılmış və müasirləşdirilmiş mövcud əsas fondlar və dövlət vəsaitləri, məqsədli pul depozitləri, qiymətli kağızlar, elmi-texniki məhsullar, digər əmlak və əqli mülkiyyət obyektləri investisiya fəaliyyətinin obyektləridir. İnvestisiya fəaliyyətinin subyektləri iş icraçıları, investorlar, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, müştərilər, habelə təchizatçılar, investisiya fond-



ları, sığorta, bank, vasitəçilik təşkilatları və investisiya prosesinin digər iştirakçılarıdır [7, s.131]. Regional proqramların icrası çərçivəsində investisiya layihələrinin maliyyələşdirilməsinə üç tərəfdən baxılır: dövlət, ikinci dərəcəli bank və borcalan. İnvestisiya layihəsini reallaşdıran hər bir tərəf öz maraqlarını güdür. Bütün tərəflər bunu ən az maddi itki ilə həyata keçirmək istəyir. Dövlətin marağı ölkənin iqtisadi və müdafiə təhlükəsizliyini təmin edən prioritet sahələrin dəstəklənməsidir. Bank yatırılan pulun qaytarılmasında və dövlət dəstəyinin alınmasında maraqlıdır. Sahibkarlıq subyekti olan borcalan üçün ən aşağı faizlə və ən uzun müddətə kredit əldə etmək vacibdir. İlk mərhələdə dövlət və ikinci dərəcəli banklar üçün verilən investisiya layihəsinin maliyyələşdirilməsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirmək vacibdir.

Regionlarda fəaliyyət göstərən müəssisələrdə investisiya layihəsinin maliyyələşdirilməsi problemini nəzərdən keçirərkən, əsas dövrdə kapital və borc kapitalının mövcud nisbətini nəzərə almaq prinsipial önəm daşıyır. Maliyyələşdirmə mənbələrinin strukturunun əsaslandırılması şirkətin cari kapital strukturunun təhlili və onun yenidən qurulmasının müxtəlif variantlarının səhmdarlarının gələcək gəlirlərinə və maraqlarına təsiri ilə əlaqələndirilir. Regionda investisiya fəallığının artırılması üçün dövlət tərəfindən uzunmüddətli investisiya layihələrində sahibkarların faydalı iştirakına yönəlmiş tədbirlər kompleksinin təmin edilməsinə ehtiyac var. Yalnız bundan sonra daha çox özəl şirkət əsas milli layihələrin reallaşdırılmasında iştirak edəcək.

Qeyd edək ki, investisiya proseslərinin inkişafı üçün əsas risk faktoru maliyyə-investisiya münasibətlərinin gözlənilməzliyi və qeyri-mütəşəkkilliyidir. Xarici və yerli iqtisadçıların təcrübəsi sübut edir ki, investisiya potensialının inkişafında önəmli mərhələ regionun güclü və zəif tərəflərinin təhlilidir. Beləliklə, dövlət si-

yasəti və investisiya mühiti dəyişdikcə investisiya cəlbi mexanizmlərinin rolu və effektivliyi dəyişəcək ki, bu da gələcəkdə regionların inkişafında daha önəmli rol oynayacaq. İnvestisiyaların əldə edilmiş səviyyəsi regional inkişafın ixtisaslaşmasını təmin etməli, sahə və ərazi inkişafında mövcud disbalansların aradan qaldırılmasına, əhalinin rifahının yüksəldilməsinə imkan verməlidir [8, s. 423].


Azərbaycanda regional səviyyədə maliyyə-investisiya mexanizmlərinin rolunun qiymətləndirilməsi məsələləri

Azərbaycanda regionların inkişafında maliyyə-investisiya mexanizminin səmərəliliyi xeyli dərəcədə regional bank sisteminin yeri və rolunun düzgün qiymətləndirilməsindən asılıdır. Bankların fəaliyyəti regionun maliyyə-investisiya mexanizmi ilə bilavasitə əlaqədar olduğundan, regional və milli səviyyədə iqtisadi agentlər arasında baş verən istehsal, xidmət və digər münasibətlərinin xarakterinə ciddi şəkildə öz təsirini göstərir. Region iqtisadiyyatının inkişafında bankların marağını dəstəkləmək məqsədilə kreditləşmənin normativ bazası, istehsalın ixracö-nümlülüüyün stimullaşdırılması mexanizmi təkmilləşdirilməlidir [9, s.34-35].


Azərbaycanda regionların inkişafında bankların rolu bank kreditləşdirilməsinin səviyyəsi ilə müəyyənləşdirilir. Regionlarda bank kreditləşdirilməsinin mövcud vəziyyəti şəkil 1-də verilmişdi.

2023-cü ildə regionlar üzrə bank kreditlərinin həcmi cəmi 23182,9 milyon AZN olub ki, bunun əsas hissəsi, yəni 76,5%-i Bakı şəhərinin payına düşür. Bakı şəhərindən sonra bank kreditlərinin ən çox yönəldiyi region 3,7%-lik xüsusi çəki ilə Abşeron-Xızı regionudur [10].

Ümumiyyətlə, 2023-cü ildə ölkə üzrə iqtisadiyyata 23979,1 milyon AZN kredit qoyuluşu yönəldilib ki, bunların 73,8%-i özəl, 22,9%-i dövlət banklarının, 3,3%-i isə bank olmayan kredit təşkilatlarının payına düşür (bax şəkil 2)



Şəkil 1. 2023-cü ildə regionlar üzrə bank kreditlərinin həcmi.



Şəkil 2. 2023-cü ildə ölkə üzrə iqtisadiyyat kredit qoyuluşları.

Bank kreditləri regionların maliyyə-investisiya imkanlarının genişləndirilməsi baxımından önəmli amildir. Regionların maliyyə-investisiya imkanlarının genişlənməsini, yeni iş yerlərinin açılmasını, əmək haqqının artırılmasını təmin edən yüksək iqtisadi artım templəri sosial-iqtisadi problemlərin həlli üçün əsasdır. Bunun üçün isə maliyyə sabitliyini qorumaq lazımdır ki, buna aşağı inflyasiya templəri və sabit milli valyuta məzənnəsi hesabına nail olmaq olar. Regionun inkişafını idarə etmək üçün maliyyə-investisiya mexanizminin formalaşması onun maliyyə və investisiya alt sistemlərində islahatların aparılması prosesləri ilə müşayiət olunur. Bu, ilk öncə, büdcə prosesində islahatlara gətirib çıxaraçaq. Büdcə prosesində islahatların son məqsədi

iqtisadi siyasətin prioritetlərinə uyğun olaraq dövlət maliyyəsinin daha səmərəli idarə olunması üçün şərait və ilkin şərtlərin yaradılması olmalıdır [11, s. 324]. Regionun maliyyə altsisteminin təkmilləşdirilməsinin ən önəmli istiqaməti vergi daxilolmalarının müxtəlif səviyyəli büdcələrə nisbətinin əsaslı şəkildə dəyişdirilməsidir. Bu, aşağı büdcələrin gəlir hissəsinin artmasına gətirib çıxaracaq və büdcələrarası transfertlərin xərclərini azaldacaq. Vergi sistemi sahəsində islahatların aparılması regionun inkişafının idarə edilməsinin maliyyə-investisiya mexanizminin strukturunda, xüsusən də onun maliyyə komponentində önəmli yer tutur. Bu istiqamətdə investisiya siyasətinin xüsusiyyətləri



ümumi vergi daxilolmalarının bölüşdürülməsində regionun payının artırılması prioritetindən yerli büdcədən istifadənin səmərəliliyinin keyfiyyətə yüksəldilməsinə keçiddən ibarətdir. Azərbaycanda Vergi Məcəlləsində edilən dəyişikliklər müəyyən dərəcədə vergi prosedurlarının və rejimlərinin sadələşdirilməsinə, investisiya və innovasiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir.

Azərbaycanda regionların maliyyə-investisiya mexanizmlərinin genişləndirilməsi baxımından 2022-ci ilin 22 iyul tarixində ölkə prezidenti tərəfindən təsdiq edilmiş və 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası böyük önəm daşıyır. Həmin strategiyada bu sahədə uğun qazanmış ölkələrin təcrübəsinə əsaslanaraq, ölkədə və onun regionlarında ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin, biznesə inkubatorların və startapların dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi və fəaliyyətlərini genişləndirməyə çalışanlar və yeni sahibkarlıq fəaliyyətinə başlayanlar üçün yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqinin zəruriliyi önəmli vəzifə kimi qarşıya qoyulur. Habelə, sahibkarların dəstəklənməsinə sərf olunan maliyyə vəsaitlərinin 20-30%-nin mikro, 25-35%-nin orta, 35-45%-nin isə kiçik sahibkarlıq subyektlərinə yönəldilməsi nəzərdə tutulur [12].

Dövlət regionlarda müəssisələrin innovasiya fəaliyyətinə kömək edə bilən təşkilatlar yaratmalı və bu tip təşkilatlar həmin müəssisələrin innovasiya yönümlü fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməlidir. Bu məqsədlə ölkədə İnnovasiya Fondunun yaradılması məqsəda uyğundur. Bu fondun əsl məqsədi bütün regionlar üzrə müəssisələrin maddi-texniki bazarlarını inkişaf etdirmələrinə, xarici ölkələrdən məhsul və proses innovasiyaları əldə etmələrinə, innovativ fəaliyyətlər reallaşdırma bilmələri üçün maliyyələşdirməyə yardım etməkdən ibarət olmalıdır. Regionun inkişafının idarə edilməsinin maliyyə-investisiya mexanizminin maliyyə altsistemi inkişaf etdirilməli, bunun üçün konseptual baza hazırlanmalı və reallaşdırılmalıdır ki, bu, regional büdcənin gəlir və xərclərinin idarə edilməsi sahəsində iqtisadi siyasətin sərtləşdirilməsi ilə mümkündür. Qeyd olunan amillər,

xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaradılmış yeni iqtisadi rayonlarda diqqət mərkəzində saxlanılmalıdır [13, s.69].

Nəticə

Son olaraq bildirək ki, regionların inkişafı baxımından maliyyə-investisiya mexanizmini məqsədyönlü şəkildə formalaşdırmaq üçün, ölkənin təsis qurumları və bələdiyyələr səviyyəsində ərazinin inkişafına kömək edən investisiya fəaliyyətinin əlaqələndirilməsi üsullarını və formalarını hazırlamaq lazımdır:

- Bu baxımdan əsas olan qarşılıqlı təsir edən regionlar sistemi kimi ərazinin maliyyə-investisiya proseslərinin inkişaf qanunauyğunluqlarını və problemlərini öyrənməkdir;

- Regionların inkişafının ən zəruri şərti maliyyə-investisiya mexanizmlərinin inkişafının stimullaşdırılmasıdır;

- Son illər siyasi, iqtisadi və sosial sahələrdə aparılan genişmiqyaslı islahatlar investisiya proseslərində dövlətin rolunun nəzərə alınmasını və müəyyənləşdirilməsini, dövlət investisiya prioritetlərinin dəyişdirilməsini zəruri edib;

- Qanunvericiliyin mükəmməlliyi, adekvat alətlərin, nəzarət mexanizmlərinin, aydın strategiyanın və investisiya siyasətinin aydın prioritetlərinin olması maliyyə-investisiya mexanizminin səmərəli təşkilinə səbəb olar və s.

ƏDƏBİYYAT SİYAHISI:

1. Əliyev, Ş.T. Azərbaycan iqtisadiyyatı. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018, 376 s.

2. Медовый, В.В. Особенности социально-экономического развития регионов на современном этапе / В.В. Медовый // Актуальные проблемы экономики, социологии и права. – 2017. – № 1. – С. 67-72.

3. Aliyev, Sh.T., Babayev F., Gafarli G., Galandarova U., Balajayeva T. Economic security of regions: A prerequisite for diversifying the Azerbaijan economy// Journal of East European and Central Asian Research (JEECAR). 2023. September. Vol. 10 No. 5 (2023), p. 827-840.– <http://dx.doi.org/10.15549/jee-car.v10i5.1480>.

4. İbrahimov, E.Ə. İqtisadiyyatın davamlı inkişafının maliyyə mənbələrindən səmərəli istifadənin konseptual əsasları. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2022, 60 s.

5. Mehdiyev, A. İnvestisiyaların stimullaşdırılması siyasəti: onu necə gücləndirmək olar?. Bakı, 2017, 48 s. // http://edf.az/uploads/documents/investisiya_siyaseti.pdf/.

6. Алиев, Ш.Т. Актуальные вопросы экономической безопасности Азербайджана в условиях пандемии и постпандемии // Известия», НАНА, Институт Экономики, – 2020. № 5, – с. 5-12.

7. Абзалбек, Г.А. Финансирование инвестиционных программ развития регионов / Г.А. Абзалбек // Труды университета. – 2020. – № 1(78). – С. 130-134.

8. Aliyev, Shafa. Priorities for strengthening Azerbaijan's economic security and sovereignty in the context of sustainable development // Sci. Educ. Innov. Context Mod. Probl. Issue 2, Vol. 8, 2025, IMCRA, pp. 420-446. DOI: 10.56334/sei/8.2.29 - https://imcra-az.org/uploads/public_files/2025-04/aliyev-shafa.pdf.

9. Quliyeva A.E. Azərbaycan Respublikasının regional inkişaf proqramlarının maliyyə-kredit təminatı və onun səmərəliliyinin yüksəldilməsi problemləri. İqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bk, 2018, 49 s.

10. Azərbaycan Respublikası Mərkəzi Bankının statistik bülleteni. Bakı, yanvar, 2024. <https://uploads.cbar.az/as-sets/52238f3796853677ac57679d8.pdf/>.

11. Aliyev, Sh.T. (2014). Economics of Azerbaijan: upgrading and implementation of effective instruments. Life Science Journal, 11, 321-326.

12. Azərbaycan respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 22 iyul 2022. <https://eqanun.az/framework/50013/>.

13. Əliyev, Ş. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının strateji aspektləri. Geostrategiya jurnalı, – sentyabr-oktyabr 2020. № 05/06 (59/60), – s.67-72.

Асиф Рашад оглы НИФТАЛИЕВ

Докторант Азербайджанского Университета Кооперации,

ОЦЕНКА РОЛИ ФИНАНСОВЫХ И ИНВЕСТИЦИОННЫХ МЕХАНИЗМОВ НА РЕГИОНАЛЬНОМ УРОВНЕ

Резюме

Цель исследования – является оценка роли финансовых и инвестиционных механизмов на региональном уровне. Показана роль финансово-инвестиционных механизмов в процессах экономического развития на региональном уровне. Обоснована важность эффективной организации финансово-инвестиционных механизмов. Отмечено, что функциональность финансовых и инвестиционных инструментов является одним из важных условий продуктивного использования региональных ресурсов. Внесены предложения по объективной оценке роли финансовых и инвестиционных механизмов в регионах в соответствии с новыми вызовами.

В качестве метода исследования была принята группа известных методов — анализ, синтез, сравнение и обобщение. Кроме того, были сделаны ссылки на научные труды различных ученых по оценке роли финансовых и инвестиционных механизмов в обеспечении экономического развития регионов.

Результаты исследования, а также полученные научные и практические положения можно считать полезными при разработке методики оценки роли финансово-инвестиционных механизмов в повышении экономической активности регионов.

Ключевые слова: регионы, проблемы регионального экономического развития, региональные приоритеты, финансово-инвестиционные механизмы, оценка, оценка финансово-инвестиционных механизмов.

Asif Rashad NİFTALİYEV

Doktoral student of Azerbaijan Cooperation University,

ASSESSMENT OF THE ROLE OF FINANCIAL AND INVESTMENT MECHANISMS AT THE REGIONAL LEVEL

Summary

The purpose of the research - is to assess the role of financial and investment mechanisms at the regional level. The role of financial and investment mechanisms in economic development processes at the regional level is given. The importance of efficient organization of financial and investment mechanisms is substantiated. The functionality of financial and investment instruments is indicated as one of the important conditions for the productive use of regional resources. Proposals are given for an objective assessment of the role of financial and investment mechanisms in the regions in accordance with new challenges.

The research method used a group of well-known methods - analysis, synthesis, comparison and generalization. Along with these, references were made to the scientific works of various scientists on the assessment of the role of financial and investment mechanisms in ensuring economic development in the regions.

The results of the study, as well as the obtained scientific and practical provisions, can be considered useful in developing a methodology for assessing the role of financial and investment mechanisms in increasing the economic activity of regions.

Key words: regions, regional economic development problems, regional priorities, financial and investment mechanisms, evaluation, evaluation of financial and investment mechanisms.